

**“Valyuta t nzimi haqqında” Az rbaycan Respublikasının Qanununda
d yişiklik edilməsi barədə**

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli M clisi Azərbaycan Respublikası Konstitusiyasının 94-c  madd sinin I hiss sinin 15-ci b ndini r hb r tutaraq **q rara alır**:

“Valyuta t nzimi haqqında” Az rbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin M lumatı, 1995, № 7, madd  116; Azərbaycan Respublikasının Qanunvericilik Topplusu, 2001, № 12, madd  737; 2003, № 1, madd  1; 2006, № 3, madd  225; 2007, № 6, madd  562, № 12, madd  1216; 2009, № 7, madd  517; 2010, № 4, madd  276; 2014, № 10, madd  1168; 2016, № 3, madd  423; 2017, № 5, madd  741, № 7, madd  1291; 2018, № 5, madd  847; 2019, № 1, madd  30, № 3, madd  387; 2021, № 12, madd  1298) aŗağıdakı d yişiklikl r edilsin:

1. 1-ci madd   zr :

1.1. 1-ci hiss nin “b)” b ndində “banklarda v  dig r kredit t şkilatlarında” s zl ri “kredit t şkilatlarında v  poçt rabit sinin milli operatorunda” s zl ri il   v z edilsin;

1.2. 11-ci hissədə “valyuta  m liyyatlarının aparılması  c n maliyy  bazarlarına n zar t orqanının lisenziyasını almıŗ banklar v  dig r kredit t şkilatlarıdır” s zl ri “Azərbaycan Respublikasında f aliyy t g st r n banklar v  xarici bankların yerli filialları, habel  poçt rabit sinin milli operatoru” s zl ri il   v z edilsin.

2. 15-ci madd nin 2-ci hiss sində “banklardır” s z  “banklar v  valyuta m badil si f aliyy tin  lisenziya almıŗ Ő xsl rdir” s zl ri il   v z edilsin.

3. Aŗağıdakı m zmundakı 16-1-ci madd   lav  edilsin:

“Madd  16-1. Valyuta  m liyyatları barədə vahid informasiya sistemi

16-1.1. Azərbaycan Respublikasının M rk zi Bankı valyuta n zar tinin h yata ke irilm sini t min etmək m qsədil  rezidentl rin v  qeyri-rezidentl rin valyuta  m liyyatları barədə m lumatların toplanıldığı vahid informasiya sistemini yaradır. Valyuta n zar ti agentl ri apardıqları valyuta  m liyyatları barədə

məlumatları bu informasiya sisteminə daxil edir və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edirlər. Valyuta əməliyyatları barədə vahid informasiya sisteminə məlumatların təqdim edilməsi və sistemdən alınması qaydası, təqdim edilən məlumatların növü və sistemin fəaliyyətinə dair digər məsələlər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir.

16-1.2. Valyuta əməliyyatları barədə vahid informasiya sistemində toplanılan məlumatlar pul vəsaitləri ilə əməliyyatlara dair sənədlərin saxlanması müddətində saxlanılır və bu sistemdə toplanılan və oradan alınan məlumatlara bank sirrinin qorunması qaydaları şamil olunur.

16-1.3. Valyuta əməliyyatları barədə vahid informasiya sistemində məlumatların toplanılması və işlənməsi üçün məlumat subyektı olan rezident və qeyri-rezidentlərin razılığı tələb olunmur, onlar məlumatların bu sistemdə toplanılması və işlənməsinə etiraz edə və oradakı məlumatların məhv edilməsini tələb edə bilməzlər.”.

4. 18-ci maddənin 3-cü hissəsinə “müvəkkil bankların” sözlərindən sonra “və digər valyuta nəzarəti agentlərinin” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2022-ci il
№ 753-VIQD